

Sevinc Mahmudova
ADU

YUXARI SİNİF ŞAGİRLƏRİNƏ İNGİLİR DİLİNDE QRAMMATİK BACARIQLARIN AŞILANMASININ BƏZİ PROBLEMLƏRİ

Açar sözlər: qrammatik bacarıqlar, qrammatik (linqvistik) kompetensiya, kommunikativ təlim, ənənəvi metodlar

Keywords: grammar skills, grammar (linguistic) competence, communicative teaching, traditional methods

Ключевые слова: грамматические умения, грамматическая (лингвистическая) компетенция, коммуникативное обучение, традиционные методы

Müasir dünyada əsas ünsiyyət vasitəsi olan ingilis dilinin öyrənilməsində əsas məqsəd dildən kommunikasiya prosesində adekvat şəkildə istifadə etmək qabiliyyətinə yiylənməkdir. Müasir metodikada hər hansı xarici dilə yiylənmək həmin dildə kommunikativ səriştəyə yiylənmək, və öyrənilən dildən müxtəlif kommunikasiya situasiyalarında düzgün və adekvat şəkildə istifadə etməklə kommunikativ niyyətlərinə nail olmaq qabiliyyətinə yiylənmək kimi başa düşülür. Kommunikativ təlim metodikasının banilərindən biri olan D.Haymsın verdiyi təsnifatda kommunikativ səriştənin bazasını təşkil edən, onun ən vacib və ayrılmaz komponentlərindən biri kimi qrammatik (linqvistik) kompetensiya təqdim edilir. Qrammatik (linqvistik) kompetensiya dildə olan aspektlərə yiylənməyi, və mənimsənilməli olan linqvistik vahidlərdən kommunikasiya prosesində istifadə etmək bacarıqlarına yiylənməyi nəzərdə tutur [2]. Kommunikativ təlimin əsasını təşkil edən kommunikativlik prinsipi dilin aspektləri olan leksika, qrammatika və fonetikanın kommunikativ-yönümlü öyrədib-öyrədilməsini tələb edir. Müvafiq programlarda mənimsənilməsi nəzərdə tutulmuş linqvistik vahidlərin – söz və söz birləşmələrinin, qrammatik vahidlərin, intonasiya strukturlarının ilk növbədə kommunikativ mənaya malik olmalı və məhz bu baxımdan təlim prosesinə daxil edilməlidir. Məlum olduğu kimi, dilin əsas aspektlərindən biri qrammatikadır. Qrammatikanın öyrədib-öyrənilməsinin vacibliyi danılmazdır. Lakin, dilin digər aspektləri kimi, qrammatikanın da tədrisi bilavasitə bu və ya digər təlim kontekstində xarici dil tədrisinin məqsədləri ilə bağlıdır. Belə ki, qrammatikatərcümə metodunun hökm sürdüyü uzun illər ərzində qrammatikanın tədrisi əsas məqsəd kimi irəli sürüldü. Lakin, onu qeyd etmək lazımdır ki, qrammatikanın öyrədilməsində əsas məqsəd qrammatik qaydaların əzbərlənməsi, və, beləliklə qrammatikanın deyil, qrammatika haqqında nəzəri biliklərin mənimsənilməsi idi. Əksər hallarda xarici dilə, o cümlədən ingilis dilinə yiylənmək məhz qrammatik qaydaların əzbərlənməsi ilə eyniləşdirilirdi. Şagird və tələbələrin bilikləri də məhz bu istiqamətdə qiymətləndirilirdi[1]. Məlum olduğu kimi, XX əsrin 70-ci illərində Böyük Britaniyada yaranmış Dillərin Tədrisinə Kommunikativ yanaşma xarici dillərin tədrisi sahəsində ciddi, çox vaxt radikal xarakter daşıyan dəyişikliklərin gətirilməsinə səbəb oldu. Artıq qrammatikanın tədrisi, qrammatik qaydaların mənimsənilməsi bir məqsəd kimi qoyulmurdu. Xarici dillərin, o cümlədən ingilis

dilinin tədrisində əsas məqsəd dildən kommunikativ məqsədlərə nail olmaq üçün istifadə etmək qabiliyyətinin inkişaf etdirilməsi oldu [3].

Son zamanlar ölkəmizdə fəaliyyət göstərən orta və ali təhsil müəssisələrində ingilis dilinin tədrisi sahəsində mühüm dəyişikliklər baş vermekdədir. Proqramlarda ingilis dilinin tədrisində əsas məqsəd kimi şagird və tələbələrdə kommunikativ bacarıqların formalasdırılması və inkişaf etdirilməsi göstərilir. Eyni zamanda təhsilin hər bir pilləsində mənimşənilməli olan leksik vahidlərin və qrammatik strukturların təsviri verilir. Mühüm dəyişikliklərin dillərin tədrisinə tətbiq edilməsinin vacibliyi vurğulanır. Yeni, innovativ metod və üsulların dillərin tədrisi təcrübəsinə tətbiq edilməsinin zəruri olduğu qeyd edilir.

Lakin, təessüfə deyilməlidir ki, program tələbləri heç də həmişə yerinə yetirilmir. Orta məktəblərin yuxarı siniflərində şagirdlərə tədris edilən xarici dildə qrammatik bacarıqların formalasdırılması və inkişaf etdirilməsindən danışarkən, qeyd edilməlidir ki, burada vəziyyət heç də qənaətbəxs kimi qiymətləndirilə bilməz. Çox vaxt qrammatikanın tədrisi ənənəvi kimi qiymətləndirilə bilən, lakin köhnəlmış, günün tələblərinə cavab verməyən, aktuallığını itirmiş metod və üsullarla həyata keçirilir. Əksər hallarda qrammatik bacarıqların formalasdırılması müasir metodikada prioritet kimi qəbul edilən interaktiv şəkildə deyil, təcrid edilmiş şəkildə həyata keçirilir. Tələbələr tərəfindən mənimşənilmiş qrammatik bilik və bacarıqlar şagirdlərdə həmin biliklərin real həyatda, kommunikasiya prosesində tətbiq etmək qabiliyyətini təmin etmir. Ənənəvi üsullarla həyata keçirilən qrammatikanın tədrisi nöticəsində yuxarı sinif şagirdləri öyrənilmiş qrammatik vahidləri ayrı-ayrı cümlələrdə istifadə edir, lakin onlardan yaradıcı şəkildə, real kommunikasiya prosesində istifadə edə bilmir.

Mövcud vəziyyətə ciddi dəyişikliklər edilməli, orta məktəblərin yuxarı sinif şagirdlərinin qrammatikanın aşılması kommunikativ-yönümlü şəkildə həyata keçirilməli, əsas məqsəd kimi qrammatikanın öyrədilməsi deyil, ingilis dilinin öyrədilməsi, tədris edilən xarici dildə kommunikativ səriştənin və onun baza komponenti olan qrammatik (linquistik) səriştənin inkişaf etdirilməsi olmalıdır. Orta məktəblərin yuxarı siniflərində şagirdlərə ingilis dilində qrammatikanın kommunikativ-yönümlü təliminin işlənib-hazırlanmasının vacibliyindən danışarkən, ilk növbədə yuxarı siniflərdə qrammatikanın kommunikativ təliminin səmərəli şəkildə həyata keçirilməsini təmin edə biləcək amilləri müəyyənləşdirib, günün tələbələrinə cavab verən, orta məktəbdə təhsil alan yuxarı sinif şagirdlərinin ehtiyac və tələbatları, maraq və tələbatlarını nəzərə almaqla işlənib-hazırlanan təlim sistemini təlim kontekstinin xüsusiyyətlərini, şagirdlərin yaş və fərdi xüsusiyyətlərini nəzərə almaqla tətbiq edilməsinin vacibliyi qeyd edilməlidir.

Qrammatikanın tədrisi prosesinin səmərəliləşdirilməsini təmin etmək məqsədilə yuxarı siniflərdə ingilis dili dərslərində istifadə edilən dərsliklərin və dərs vəsaitlərinin onlarda qrammatikanın kommunikativ təliminin tələblərini eks etdirmək baxımından təhlili həyata keçirilməlidir. Eyni zamanda, qrammatikanın yuxarı siniflərdə tədrisi vəziyyəti müşahidə edilməli, mövcud vəziyyət metodik cəhətdən təhlil edilməli, qrammatikanın tədrisinin çex vaxt günü tələbləri seviyyəsində olmasının səbəbləri araşdırılmalıdır. Orta məktəbdə ingilis dilini xarici dil kimi tədris edən müəllimlər və yuxarı sinif şagirdləri arasında sorğuların keçirilməsi,

onların ingilis dilinin orta məktəbdə tədrisinə dair fikir, mövqe və tövsiyyələrinin öyrənilməsi ingilis dilinin, o cümlədən qrammatikanın tədrisinin səmərəliləşdirilməsinə xidmət edən amillərdəndir.

Orta məktəbdə istifadə edilən dərslik və dərs vəsaitlərində olan qrammatik çalışma və tapşırıqların metodik təhlili onların dövrün tələblərinə uyğun olub-olmamasını müəyyən etmək imkanını verir.

Qeyd edilməlidir ki, bu gün ingilis dilini öyrənən gənclər, o cümlədən də yuxarı sinif şagirdləri bu dili praqmatik məqsədlərlə öyrənir, yəni dildən praktikada, onlara uyğun olan əhəmiyyət kəsb edən kontekstlərdə istifadə etmək bacarıqlarına yiylənmək üçün öyrənir. Dilöyrənənlərin böyük əksəriyyəti dil haqqında nəzəri biliklərin mənimşənilməsi deyil, dilin ünsiyyət vasitəsi kimi öyrənilməsinə üstünlük verir. Məhz bu səbəldən orta məktəbdə ingilis dilinin qrammatikasını hansı yollarla, hansı metod və üsullarla öyrədilməsinə xüsusi önəm verilməli, onlarda mənimşənilməli olan qrammatik bacarıqların kommunikativ – yönümlü, funksional – yönümlü formalasdırılması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir. Qrammatik vahidlərinin təcrid edilmiş şəkildə deyil, kommunikasiya kontekstində təqdim edilməsi daha səmərəli nəticələrin əldə edilməsini təmin edən əsas şərtlərdəndir.

Günün tələblərinə uyğun olaraq, dilin aspektləri, o cümlədən xarici dilin grammarikası təcrid edilmiş şəkildə deyil, dilin digər aspektləri və, eləcə də, nitq fəaliyyəti növləri olan şifahi nitq, dirləyib-anlama, oxu və yazı vərdiş və bacarıqlarının aşınması ilə kompleks şəklində həyata keçirilməlidir. Şagirdlərə təqdim edilən hər bir qrammatik vahid, hər bir qrammatik struktur kommunikativ cəhətdən əhəmiyyət kəsb etməli, əldə edilmiş nəzəri bilikləri praktikaya tətbiq edilməməsini təmin etməlidir [2].

Ösas məqsəd mənimşənilmiş qrammatik vahidlərin yaradıcı, spontan nitq prosesində düzgün və kontekstə uyğun olan şəkildə istifadə etmək bacığın formalasdırılmasıdır. Lakin yaradıcı spontan nitq dedikdə, nitqin yalnız vaxt baxımından spontan olduğu nəzərdə tutulur. Linquistik aspekt dən nitq həmişə hazırlanmış olur. Spontan kommunikasiyanın əsas göstəricisi şüurun nitqin linqvistik cəhətdən təşkil edilməsi deyil, onun məzmununa yönəlməsidir. Bu isə linquistik, o cümlədən də qrammatik materialların şüuraltı avtomatlaşdırılmış şəkildə istifadə edilməsini tələb edir. Buna nail olmaq üçün, qrammatik materialların tədrisi, orta məktəblərdə yuxarı sinif şagirdlərinə qrammatik bacarıqların aşınması real situasiyaların analogları olan şərti-kommunikasiya situasiyalarında baş verən verbal ünsiyyət prosesində həyata keçirilməlidir.

Ədəbiyyat

- Hymes D. Sociolinguistics: the ethnography of speaking Cambridge: Winthrop Publications, 1974, p. 189-223.
- Jacobs, Y. E (2004). Complicating contexts: Issues of methodology in researching the language and literacies of instant messaging. Reading Research Quarterly, 39(4), 394-406
- English Language. Description ,Variation and Context (ed. Jonathan Culpeper) (2009).Palgrave Macmillan

Summary

Some problems of teaching grammar skills in English to high school senior students

The article deals with the problem of teaching English grammar to high school students. Teaching grammar has always been a very central matter. Traditionally, the main goal possesses learning grammar rules. But nowadays the focus has changed from teaching grammar to teaching communication in the target language.

Резюме

Некоторые проблемы обучения грамматике английского языка учащихся старших классов средней школы

В статье исследуется проблема обучения грамматике английского языка учащихся средней школы. Обучение грамматике всегда было чрезвычайно важной проблемой. Традиционно, основной целью являлось усвоение грамматических правил. Однако, сегодня центральной проблемой является не обучение грамматике, а обучение речевому общению на изучаемом языке.

*Rayçı: ped.f.d., dos. G.Şiraliyeva
ADU-nun Linqvodidaktika kafedrasının
18.01.2017-ci il tarixli iclasının
08 sayılı protokolundan çıxarış.*

Daxil olma tarixi: 19.01.2017